



Min. Nömrəsi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə
2011-ci ilin 1-ci müsabiqəsinin (EİF-2011-1(3)) qalibi olmuş
layihənin yerinə yetirilməsi üzrə aralıq (rüblük olaraq 3-cü mərhələ)
ELMI-TEXNİKİ HESABAT

Layihənin nömrəsi: EİF-2011-1(3)-82/20/1-M-7

Layihənin adı: “Ulduz təkamülünün ilkin mərhələsində olan orta və kiçik kütləli cavan ulduzların (T Tau, Ae/Be Herbiq, UXOR) və aktiv nüvəli galaktikaların fotometrik və poliarimetrik tədqiqi”

Müqavilənin imzalanma tarixi: 01 sentyabr 2011-ci il

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Rüstəmov Bayram Nizam oğlu

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 sentyabr 2011-ci il – 01 sentyabr 2012-ci il

Qrantın məbləği: 30000 AZN

Layihənin 2011-ci il üzrə məbləği: 5261 AZN

Layihənin III mərhələ üzrə (rüb) məbləği: 5261AZN

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

Layihənin həyata keçirilməsi üzrə cari rübdə yerinə yetirilmiş işlər:

1 Layihənin həyata keçirilməsi üzrə cari rübdə yerinə yetirilmiş işlər

Bu mərhələdə “Teleskop ZEISS-600 +Fotometr- poliarimetrik + CCD matrisa + Komputer” sisteminin müşahidəyə tam hazırlanması və sınaq müşahidələrinin aparılması həyata keçirilmişdir. Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) bu kompleksə aşağıdakı komponentlər daxildir:

1. Teleskop – ZEISS – 600 reflektoru.
2. Fotometr – 5 yuvalı ($d=50\text{mm}$) filtr qurğusu və idarə bloku, 1 yuvalı ($d=50\text{ mm}$) polyaroid qurğusu və idarə bloku.
3. CCD – FLI 4096x4096 piksel (1 piksel = $9\times 9\text{ mikron}$)
4. Kompüter – CCD və Filtrləri idarə edən **MaxIM DL** programı və polyaroidi idarə edən **SMv1_7** program təminatı ilə təchiz olunmuş Pentium 4 kompüteri.

1. ZEİSS -600 reflektoru.

Teleskop ŞAR-in əsas binasının cənub qanadında yerləşir (Şəkil 1). Almanıyanın “Karl-Zeiss” firmasının istehsalıdır və 1978-ci ildə qurulmuşdur. Teleskopun optik sistemi klassik Kasseqren sistemidir. Bu, cokuk parabolik baş guzgudən və qabarıq hiperbolik kasseqren guzgusundən ibarət sferik aberrasiyadan tam azad təmiz guzgulu sxemdir. Baş guzgunun fokus məsafəsi $f=2400$ mm, Kasseqren sisteminin fokus məsafəsi $Fekv=7500$ mm. Baş guzgunun diametri $D=600$ mm, kasseqren guzgusunun diametri $d=183$ mm. Teleskopun fokal müstəvisində miqyas $s = 180*3600/\pi F=206265/F = 27.5 \text{ mm}$ -dir.

Şəkil 2.-də teleskopun umumi gorunuşu verimişdir. Teleskop goyun kicik bir hissəsinə yönəlir və fokal müstəvidə həmin hissənin həqiqi xəyalını qurur. Əgər biz fokal müstəviyə CCD yerləşdirsek və komputerə qoşsaq monitorda CCD-nin xətti olcusuna uyğun xəyal alarıq. Teleskop yönəldiyi muddətdə saat mexanizmini ilə sutkalıq hərəkətlə lazımlı dəqiqliklə müşayiət olur. Uzun muddəli ekspozisiyalarda və ya saat mexanizminin pis apardığı hallarda avtogid (izləmə) tələb olunur. Teleskopda istifadə olunan CCD-nin xətti ölçüsü $4096 \times 0.009 = 38.8$ mm olduğundan o teleskopun fokal müstəvisində 38.8×38.8 mm sahənin şəkilini çəkməyə imkan verir. Onda alınan təsvirin bucaq ölçüsü – 17 arcmin olar. Teleskopun standart blendası (parazit şüalardan müdafiə borusu) təhrifsiz 17-dəqiqlik görüş sahəsinin alınması tələblərinə cavab vermədiyinə görə (sahənin kənarlarında şüalarda kəsilmə yaranır) blenda yenisi ilə əvəz olunmuşdur. Şəkil 3-də blendanın ölçülərinin müəyyənləşdirilməsi sxemi göstərilmişdir. Şəkildə rəngli xətlərlə obyektdən gələn faydalı şüaların, qara xətlərlə isə kənardan düşə biləcək parazit şüaların həndəsi yolu göstərilmişdir.

Parazit şüalar xususilə axşam ustu “flat”-in alınmasında və tədqiq olunan obyekt yaxınlığında parlaq obyekt olarsa alınan təsviri daha cox təhrif edər başqa sozlə parazit işıqlanma alınan şəkilləri ağardar və az kontrastlı edər. Blendanın olcusu elə secilir ki, parazit şüalar fokal müstəviyə cata bilməsin. Şəkildən gorunduğu kimi mərkəzdən muxtalif istiqamətlərdə düşən parazit şüalar kasseqren guzgusu tərəfindən ekranlaşır. Kənardan muxtalif istiqamətlərdə düşən parazit şüalar isə blenda tərəfindən zərərsizləşdirilir. Sahənin kənarına düşən parazit şüaları blenda kəsir, blendanın içərisinə düşən kənar şüalar isə blenda tərəfindən udulur. Beləliklə blendanı biz duz secməklə parazit şüalardan azad xəyal ala bilərik. Lakin butun bunlar hamısı ekranlaşmaya və vinetirovaniyaya (kolgəsalmaya və ya aperturanın kicilməsi) götirib çıxardır. Nə etmək olar, ideal optik sistemlər yoxdur.

2. Fotometr-polyarimetr.

Ölçmə kompleksinə daxil olan ikinci komponent fotometrdir. Fotometr sadə elektromexaniki qurğudur. Bura, teleskopun fokal müstəvisinə baxış üçün dioqanal güzgü və okulyar, filtrlərin əvəzlənməsini (dəyişməsini) təmin edən filtr qurğusu daxildir. Fotometr poliarizasiya analizatoru ilə təchiz olunmuşdur. Fotometrə qoyulan əsas tələb ondan ibarətdir ki, onun konstruksiyası kifayət qədər möhkəm və təkrarlanan işləri (filtrlərin dəyişdirilməsi, analizatorun optik ox ətrafında dönməsi) çox dəqiqliklə yerinə yetirilməlidir. Şəkil 4.-də Seyss-600 teleskpu üçün

hazırlanmış Fotometr-polyarimetrin telskopa bağlanmış vəziyyətdə ümumi görüntüsü verilmişdir.

Məlumdur ki, kasseqren sisteminin fokusu baş güzgüyə nə qədər yaxın olarsa yəni fokal müstəvi ilə baş güzgü arasında məsafə nə qədər kiçik olarsa onda fokal müstəvidə göyün hər hansı bir hissəsinin qurulan xəyalı təhrifdən o qədər uzaq olur. Ona görə də fotometr hazırlanarkən bunlar nəzərə alınmış və fotometr-polyarimetriç çox kompakt yapılmışdır. Şəkil 5-də fotometr polyarimetrin ümumi prinsipial sxemi verilmişdir. Sxemdə vertikal ox baş güzgüyə horizontal ox isə optik oxa paraleldir. Şəkildə göstərilən detalların ölçüsü həqiqi ölçütür və mm-lə ölçülür.

Məsələn vertikal ox üzərində 400 ədədi baş güzgünün mərkəzini və ya optik oxu göstərir. Horizontal ox üzərində ədədlər baş güzgündən arxa tərəfdə məsafəni göstərir. Güzgünün yeri 0 ilə verilir.

Hazırlanan fotometr-polyarimetriç əsasən 3 blokdan ibarətdir. 1. Teleskopun fokal müstəvisinə baxış bloku. 2. Polyaroid bloku. 3. Filtr bloku.

1. Teleskopun fokal müstəvisində xəyalala baxış 1.1- okulyarı ilə həyata keçirilir. Bunun üçün 1 blokunun içərisində yerləşən dioqanal güzgü 1.2-çevricisi vasitəsilə özündən əks tərəfə döndərməklə optik yola salınır və okulyarın baxış üçün əlverişli olması üçün dioqanal güzgü 40° bucaq altında dayanır. Şəkillərin çekilməsi zamanı isə dioqanal güzgü optik yoldan çıxarılır. Gözəl müşahidə üçün okulyarlar dəyişdirilə bilir və bunun üçün fokus məsafələri $f=40$ mm və $f=25$ mm olan 2 ədəd okulyar nəzərdə tutulmuşdur. Bu halda teleskopun böyütməsi uyğun olaraq 190 və 300 dəfə olar.

2. Analizator Polyaroid blokunda yerləşdirilmişdir (Şəkil 6.).

Analizatorun diametri 50 mm-dir. 2.6- analizatorun çərçivəsi 2.3-hərəkət reykasına 60 mm-lik podşipnik vasitəsilə bərkidilmişdir ki, bu da ona öz oxu ətrafında çox rahat dönməsinə şərait yaradır.

Analizator 2.5-addımlayan mühərrrik vasitəsilə remen ötürmə ilə fırlanır.

2.5-mühərrikinin idarə olunması (analizatorun fırlanması) 5.4-drayver (şəkil 11.) vasitəsilə kompüterlə həyata keçirilir.

Kompüterə polaroidi idarə etmək üçün SMv1_7 programı yazılır (Şəkil 7). Bu program internetdə açıq şəkildə yerləşdirilib və asanlıqla yüklemək mümkündür. Polyarimetrik müşahidələrin aparılması üçün 2.1 – burğusunu saat əqrəbinin əksi istiqamətdə fırlatmaqla analizator optik yola salınır. Kompüterdə polyaroidi idarəetmə programı açıldıqdan sonra “bucaq” yuvasında (şəkil 7) tələb olunan dönmə bucağını eyni zamanda “sürət” yuvasında fırlanma sürətini, “istiqamət” yuvasında isə fırlanma istiqamətini seçirik. “Start” komandasından sonra analizator tələb olunan bucaq qədər dönür. Analizatorun 45 dərəcə dönməsini təmin etmək üçün “bucaq” yuvasında 61 rəqəmi, “sürət” yuvasında 34 seçilmişdir. Bu hərəkət 10 dəfədən çox tam dövrə dönmə üçün test olunub və dəqiqlik yüksək olmuşdur. Analizatoru 8 dəfə komanda verməklə 1 tam dövrə fırladıb, sonra geri hərəkət verməklə “0” vəziyyəti almaq mümkündür. Polaroidin drayverinin və qoşulma sxemləri əlavə olunur. Çox rəngli fotometrik müşahidələr aparılarkən isə polaroid 2.1 – burğusunu saat əqrəbi istiqamətdə fırlatmaqla optik yoldan çıxardılır. Polyarimetriyanı müxtəlif filtrlərdə xüsusi R filtrində aparmaq mümkündür. Bu halda həm MaxIM DL və həm də

SMv1_7 programlarından aynı zamanda istifadə etmək mümkündür.

3. Filtr bloku

Filtr bloku 2 ədəd 5 yuvalı filtr barabanından və barabani döndərmək üçün addımlayan mühərrik blokundan ibarətdir (şəkil 4 və şəkil 8). Filtr barabani kompüterdən MaxIM DL programı ilə və ya əl ilə 5.3 drayveri ilə idarə olunur. Hər iki barabanın yuvalarına filtrlər qoyulmuşdur. Filtr dəsti UV, B, V, Rc, Ic geniş zolaqlı 5 ədəd və Halpha (656.3 nm), OIII (5007 nm), SII (671.7, 673.1 nm) dar zolaqlı 3 ədəd və 2 ədəd Blue (B) və Green (V) kontinium filtrlərindən ibarətdir. Filtrlərin diametri 50 mm-dir. Filtr barabanları hətta meşahidə prosesi zamanında çox asanlıqla dəyişdirilə bilir. Bunun üçün 3.3 vinti (şəkil 4.) boşaldılır. Sonra 3.4 vintini açmaqla baraban qapağı açılır və barabanlar dəyişdirilir. İstifadə olunan filtrlərin reaksiya əyriləri hesabata əlavədə geniş verilir.

4. CCD – FLI 4096x4096 piksel (1 piksel = 9x9 mikron)

Ölçmə kompleksinə daxil olan 3-cü komponent CCD işiq qəbuledicisidir (Şəkil 9.). Teleskopun fokal müstəvisinə CCD yerləşdirsek o, teleskopun yönəldiyi oblastın həqiqi fotosunu alar. CCD –nin fotometriya üçün tədbiq olunması həqiqətən də unikal hadisəyə çevrildi. Birincisi bu ikiölçülü işiq qəbuledicisidir və eyni zamanda tədqiq olunan obyektlə yanaşı onu əhatə edən, şəkillərin kalibrovkası üçün yararlı olan çoxlu sayıda ulduzların da şəkillərini alırıq. Matris kifayət qədər möhkəm silisium kristalından hazırlanmasına görə onun zaman parametrləri artıq dərəcədə stabildir. CCD-nin bir üstünlüyü də ondan ibarətdir ki, o xarakteristikasına görə xəttidir. Başqa sözlə pikselə toplanan elektronların sayı pikselə düşən fotonların sayı ilə (fotoemulsiya və FEG-lərdən fərqli olaraq proporsionaldır. Əksər təqiqatçılar təsvirin “nedoderjek”, “perederjek”, “solyarizasiya”-ı halları ilə çox rastlaşırıblar. CCD bunlardan tam azaddır. CCD kamerası filtr bloku ilə birgə astrofotometr təşkil edir və teleskopun fokusunda yerləşdirilir. Kamera qida bloku ilə təhciz olunmuşdur və USB portu ilə kompüterə qoşulur. CCD –nin idarə olunması, termoelektron soyutma sisteminin qoşulması, zatvorun açılub bağlanması başqa sözlə ekspozisiya vaxtinin (saniyənin yüzdə bir hissələrindən bir neçə saatə qədər) verilməsi MaxIM DL programı ilə yerinə yetirilir (Şəkil 10). CCD-nin xarakteristikaları hesabata əlavədə geniş verilir.

Fotometr – Polyarimetrin optik sxemi.

Şəkil 12-də ZEISS-600 teleskopu üçün hazırlanmış fotometr-polyarimetrin optik sxemi verilmişdir. Detallar 1:1 –də verilmişdir. Teleskopun topladığı işiq dəstəsi filtrdən keçərək CCD matris üzərinə fokuslanır və alınan şəkilləri biz kompüterin monitorunda görürük. Əgər polyaroid optik yola salınarsa poliarizasiyanı ölçmək olur. Şəkildə rəngli xətlərlə görüş sahəsinin ən kənar – S1 və S2 obyektlərindən və S mərkəzi obyektdən gələn şüaların həndəsi yolu göstərilmişdir. Teleskopun fokal müstəvisində S1 ilə S2 obyektləri arasında xətti məsafə 37 mm-dir və ya bu obyektlərin bucaq məsafəsi 17°-dir. Vertikal və horizontal oxlar üzrə hər bir bölgü 5 mm-ə uyğundur. Sxemdən göründüyü kimi polaroid və filtirlərdə kənar şüaların kəsilməsi yoxdur, əksinə polaroid və filtr ölçüləri şüa dəstəsinin diametrindən böyükdir. Məsələn şəkilə

baxmaqla bilmək olar ki, filtrin ölçüsü 50 mm, filtr dayanan yerdə şüa dəstəsinin diametri 40 mm-dir. Polaroid dayanan yerdə isə şüa dəstəsinin diametri 45 mm-dən azdır.

Eyni zamanda sxemə baxmaqla polyaroid, filtr və CCD-nin baş güzgündən məsafəsini təyin etmək olar. Məsələn baş güzgündən polaroid 308 mm, filtr 348 mm, CCD isə 390 mm məsafədə dayanır.

Sınaq müşahidələrin aparılması.

1. Teleskop + fotometr-polyarimetrit sisteminin optikasının yoxlanması.

Optikanın yoxlanılması ucun goyun elə oblastı secilir ki, 17 dəqiqlik sahənin kənarlarına ulduzlar duş bilsin (Şəkil 13 a). Biz fokusu pozuruq və elə edirik ki, guzgunun xəyalını monitorda alaq. Şəkildən gorunduğu kimi uzun muddətli yustirovka işlərindən sonra teleskopun optikasını nizamlaya bilmışik. Sahənin kənarlarında xəyallarda demək olar ki, təhrif olunma yoxdur. Butun sahə boyu vertikal xətti profil edib sahə boyu intensivliyin paylanması yoxlayırıq. Butun sahə boyu profil horizontal oxa tam paralel gedir. Deməli sahə boyu hər yerdə intensivlik eynidir (Şəkil 13 b). Sonra biz ancaq guzgunun xəyalını xətti profilini qururuq (Şəkil 13 c). Şəkildən gorunduğu kimi guzgunun xəyalının hər iki tərəfində qiymətlər eynidir. Bu onu göstərir ki, guzgunun səthi üzrə paylanması eynidir.

2. Flat-in xəyal boyu paylanması yoxlanması. Şəkil 14-də Flat və onun horizontal üzrə profili verilmişdir. Şəkildən gorunduğu kimi profil sahə boyu demək olar ki, xətti gedir. Bu beynəlxalq müşahidə tələblərinə tam cavab verir.

ZEISS-600 teleskopunda yeni hazırlanmış Fotometr-polyarimetrit vasitəsi ilə sınaq müşahidələri aparılmış və qiymətli şəkillər alınmışdır. Alınan ilkin nəticələr onu deməyə əsas verir ki, bu cihazda çox etibarlı elmi tədqiqat işləri aparmaq olar. Alınmış şəkillərin bir neçəsini nümunə üçün veririk.

2	Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (cari rüb üçün, faizlə qiymətləndirməli)	90% - Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərdən yalnız beynəlxalq sistemə kecid əmsallarının təyini həyata keçirilməyib.
3	Hesabat dövründə alınmış elmi nəticələr, onların yenilik dərəcəsi	—
4	Layihənin yerinə yetirilməsi zamanı istifadə olunan üsul və yanaşmalar	Astronomik cihazqayırmada optik sistemlərin modelləşdirilməsi üsullarından və rəqəmli təsvirlərin işlənməsinin müasir metodlarından istifadə olunmuşdur.
5	Layihə üzrə elmi nəşrlər (məqalələr, monoqrafiyalar, icmallar, konfrans materialları, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə)(surətlərini əlavə etməli!)	—
6	İxtira və patentlər, səmərələşdirici təkliflər	—
7	Layihə üzrə ezamiyyətlər	—

8	Layihə üzrə elmi ekspedisiyalarda iştirak	—
9	Layihə üzrə digər tədbirlərdə iştirak	—
10	Layihə mövzusu üzrə elmi məruzələr (seminarlar, konfranslar, dəyirmi masalar və s. çıxışlar)	—
11	Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar	—
12	Yerli həmkarlarla əlaqələr	—
13	Xarici həmkarlarla əlaqələr	—
14	Layihə mövzusu üzrə kadr hazırlığı	—
15	Sərgilərdə iştirak	—
16	Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi	—
17	Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s.	—
18	Qrant layihəsi üzrə aparılan işlərin ilk təcrübəsi ilə bağlı ortaya çıxan problemlər, təkliflər	—

Layihə rəhbərinin imzası və tarix

24.07.2012

QEYD: bütün hallarda uyğun olan bəndlər doldurulmalıdır.